

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsaitlərinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Müəllim sözü ərəbcədən tərcü-mədə ”dərs keçən, tədris edən” mənasını ifadə edir. Azərbaycan dilinin izahlı lügətinə görə, müəllim məktəbdə hər hansı bir fəndən dərs deyən adama, nəsi-hət, öyüd və ağıl verən, öyrədən şəxsə deyilir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, təriyeli, uşaqları ve peşəsinə sevəndir, sağır-dəri, tələbələri, ümumilikdə isə gən-cləri xalqın, Vətənin geləcəyi üçün hazırlanıyan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cə-miyətin etibar etdiyi şəxstdir. Cə-miyət ən əziz, ən qiymətli sərvətinə - uşaqları, tələbələri, öz ümidi, öz geləcəyini məhz müəllimə etibar edir.

HƏR ADAMA MÜƏLLİM DEYİB, USAQLARI ONA TAPŞIRMAQ BÖYÜK XƏTADIR

Təsadüfi deyil ki, müəllim adı, müəllimlik peşəsi her zaman uca tutulub, bu şərəfli vəzifənin öhdəsindən əyaqqətlə gələn insanlara cəmiyyətdə hər zaman hörmətə yanaşılıb. İslam dinin sonuncu peyğəmbəri, Allahın rəsulu Məhəmməd (ə) "Beşikdən qəbr evinə qədər öyrənməyi" tövsiyə edib. Onun yolunun davamçısı Həzərəti Əli (ə) "Mənə bir hərf öyrədən kölesi olaram" söyləməklə, dinimizdə öyrənməyə, öyrədəne - müəllime verilən də-yeri nümayiş etdirib. Zaman-zaman Azərbaycan ziyalıları da müəllimlik peşəsi barədə sanballı fikirlər söyleyib, bu vezifənin daşıyıcılarına ictimai qiymət veriblər. Xal-qımızın görkəmlı ictimai-siyasi xadimlərindən olan Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyələrdən bərində yazdı ki, Vətənin xoşbəxtliyi onun cavan-larının yaxşı təriyəsi ilə bağlıdır. Yaxşı təriyə isə insanın əqlini və ex-laqını gözəl, pak seyrlər exz etməyi öyrətmək-dən, üreyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir. Azərbaycanın tanınmış bəstəkarı Üzeyir Hacıbəyov da öz yazılarında müəllimlik vəzifəsini çox çətin və ən məsuliyyətli bir vezifə kimi xarakterizə edib. Bildirib ki, her adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlim-dən başqa, uşaqın təriyəsiniñ dəxi müəlli-min öhdəsində olduğunu xatırladan dahi bestəkar qeyd edib ki, uşaq dəxi qabili-təriyə bir şey olduğuna görə, onu nə töv təriyə etsən, o cür də adam çıxar. Ü.Hacıbəyovun fikrine, təriyə işində cüzi bir səhələnkarlıq uşağın geləcəyini pozub, evini yıxar. Ona görə de bu ağır sənətə qədəm qoyan müəllim əfendi bunların hamısını ev-vəlcə müləhizəye almalıdır.

YER ÜZÜNDƏ MÜƏLLİMDƏN YÜKSƏK AD TANIMIRAM

Xalqımızın ümummilli lideri, görkəmlı şəxsiyyət Heydər Əliyev də müəllim adına, müəllimlik peşəsinə daim hörmət və diq-qətlə yanaşıb. O, müəllim eməyini yüksək qiymətləndirərək deyib: "Mən yer üzündə

Xalqın, dövlətin gələcəyini formalasdırmaq missiyası

Mənə bir hərf öyrədənin köləsi olaram

müellimdən yüksək ad tanımır. Hər birimizde müellimin hərəketli qəlbini bir zər-rəciyi vardır. Məhz müəllim doğma yurdumu sevməyi, hamının rifahi naminə vicdanla işləməyi müdrikliklə və səbirle bize öyrətmış və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". "Təhsil Haqqında Qanun" umuzda isə bildirilib ki, müəllimin vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənə-lərinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvəlik və azərbaycanlıq ideyalarına sadıq olan, müştəqil və yaradıcı düşüncənə vətəndaş və şəxsiyyət yetişdirməkdir.

İNSANI HƏYATA HAZIRLAYAN MÜQƏDDƏS VARLIQ

Görkəmlı şəxsiyyətlərin fikirlərindən, qanunvericilikdən getirilən nümunədən də aydın olduğu kimi, müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalasdırıb müqəddəs varlıqdır. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır. Müəllim yüksək əqide, məslek sahibi, eyni zamanda əsl vətəndaş


ŞƏRƏFLƏ YAŞANAN MÜƏLLİM ÖMRÜ

Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdiqdən sonra A.İmanov 1991-1994-cü illərdə o zamanki Azərbaycan Dövlət Pedaqoji İstítutunun (ADPI) axşam fakültəsinin dekan müavini, 1994-1997-ci illərdə pedaqoji fakültənin dekan müavini vəzifələrində işləyib. Allahyar müəllim 1993-cü ildə "Məktəblilərin ordu sıralarına həzirlanmasında məktəbə ailənin el-bir işinin mezmunu və formaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, pedaqo-gika üzrə fəlsəfə doktoru elmi də-rəcəsini alıb. O, 2002-ci ildən indiki ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin dekan müavini vəzifəsində çalışır. İbtidai təh-silin pedaqogikası və metodikası kafedrasının dosentidir. Onun əmək və elmi fəaliyyəti müntəzəm olaraq müxtəlif formaldarda qiymətləndirilib, "Əmək igidiyinə görə" medalı ilə təltif edilib. Müxtəlif məzmunlu məqalelərlə dövri mətbuatda da çıxış edən A.İmanov "Qızıl qələm" mükafatı laureatıdır. Elmi və pedaqoji fəaliyyəti ömrünün böyük hissəsinə həsr edən A.İmanov, 6 dərs və 8 metodi ki vəsaitin, 4 programın, 10 elmi məqalənin, 15 tezisin müəllifidir.

OT KÖKÜ ÜSTƏ BİTƏR

Burada bir məqamı da qeyd edim ki, A.İmanovun atası Süleyman İmanov da Böyük Vətən Mühəribəsindən önce və sonra gənclərin təlim-terbiyəsi ilə məşğul olub. Hitler Almaniyasının dünya ağa-lığına iddia edərək, keçmiş sovetlər ittifaqının ərazisində hərbi müdaxilə etdiyi ilk gün-lərdən S.İmanov silahlarlaşaraq ümumi vətənimizin müda-fiessinə qalxıb. Onun əsgər olduğu 223-cü Azərbaycan diviziyası Terek çayı sahilində yerləşən Qroznı şəhərinin müdafiəsində iştirak edib. O, bu döyüdə bədəninin iki yerdən yaralanıb və Mahackala müalicə olunub. Sağ-

olandan sonra yenidən cəbhəyə yollanıb və 416-ci Azərbaycan diviziyasının 1374-cü polkunda düşmənə qarşı vuruşub. 1942-ci ilin dekabr və 1943-cü ilin yanvar ayında Mazdokda ağır, odlu-alovlu döyüşlərin iştirakçıları olub. Minvod, Kirsovka və başqa şəhərlərin azad olunmasında yaxından iştirak edib. Rostov və Taqanroq şəhərlərini düşmən tapdağından azad etdiqdən sonra S.İmanovun xidmət etdiyi diviziya 416-ci Taqanroq diviziyası adlanıb. Mazdokdan başlayaraq sonradan 1354-cü artilleriya polkunda Berlinə qədər keçən döyüş yolunda S.İmanov 14 dəfə yaralanıb. O, Böyük Vətən Mühəribəsində göstərdiyi şücaət və qəhrə-manlıqlara görə, 14 orden və medala, çox-sayılı fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. Bir qədər əvvəl vurğulduğu kimi, məharibədən sonra illerde S.İmanov genç nəslin təlim-terbiyəsi ilə məşğul olub. Müstəqilliyimizi ikinci dəfə bərpa etdiqdən sonra da S.İmanov Laçın Veteranlar Şurasının sədri kimi tez-tez məktəblilərlə, əmək kollektivləri ilə görüşlər keçirib gənclərdə vətən-pərvəlik ruhunun formalasmasına öz töhfə-




sini verib. S.İmanov şagird və tələbələri ilə yanaşı, öz övladlarına da vətənpərvə olmayı, vətəni göz bəbəyi kimi qorumağı vəsiyyət edib. Məhz bu səbəbdəndir ki, S.İmanovun övladı Məksim, nəvəleri Elxan, Təyyar və Arif də Qarabağ mühəribəsində silahla sarilaraq torpaqlarımızın müdafiəsinə qal-xıblar.

ÜRƏYİNİ ŞAM KİMİ YANDIRMAQ

Bu xatırlatmadan da göründüyü kimi, A.İmanovun müəllimlik taleyi, genç nəslin təlim-terbiyəsinə xidmet etmək amali, vətənə, ele-əbaya bağlılığı, dövlətinə və xalqına sədəqətlə xidmet etməsi atası S.İmanovdan irsən keçmədir. May ayının 3-de 60 yaşıni qeyd edəcək Allahyar müəllim bu gün də yorulma bilmədən vəzifəsinin öhdəsində la-yiqince gelir, peşəsinə sadıqlik nümayiş etdirir. Eyni zamanda o, ideoloji cəbhənin əs-gəri kimi öz qələmi ilə də vətənəne xidmət edir. Sevinirən ki, məhz belə bir ocaqda, öz peşəsinə qəlbən bağlı olan müəllim ailəsində dünyaya göz açmışam. Uşaqlıqdan bu günü kimi Allahyar müəllimin təriyəsini alıb, onun öyüd-nəsihətləri ilə böyümüşəm. Elə müəllimlik peşəsinə seçməyime səbəb də atamın - A.İmanovun müəllim adını hər zaman uca tutması, ürəyini şam kimi tələbələri yolunda yandırması, şərəflə müəllim adını daşıması olub. Sonda qeyd edim ki, dün-yanın ən maşhur insanları, müəllime olan sevgi və saygılarını ifadə edərək bildiriblər ki, müəllim günəş kimi qəlbə və ağılı işıqlan-dırır, uşaqlara bağban qayğısı göstərir, mü-həndis kimi insan qəlbini layihəsini çizir. Men uşaqlıqdan indiyə kimi Allahyar müəlli-min timsalında bütün bunları müşahidə etmişəm. Gördüklerim və öyrendiklərim əsa-sında çalışıram ki, ən azı Allahyar müəllim qədər olum, bılık və bacarıqlarını tələbələrə aşılayım, sabahın kamil vətəndaşının yetiş-dirilməsinə öz töhfəmi verim.

Aynur ALLAHYARQIZI,
Bakı İdarəetmə və
Texnologiya Kollecinin müəllimi

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vəsaitərinin İnkışafına Dövlət
Dəstəyi Fondu**un maliyyəsi
əsasında hazırlanıb.



olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Sevindirci haldır ki, müştəqil Azərbaycanda bu cüyük yüksək keyfiyyətlərə malik olan müəllimlərin sayı çoxdur. Onlardan biri də ömrünün böyük əksriyyətini peda-qoji fəaliyyətən, gənc nəslin təlim-terbiyəsi-nə hesr edən Allahyar İmanovdur. O, 1957-ci ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub. 1964-1968-ci illərdə doğma kəndindəki məktəbdə ibtidai təhsil alıb. 1968-1974-cü illərdə Vəgazın kəndində orta təhsil alıb. Hərbi xidmətinin başa vurub doğma vətənəne qayitıldıqdan sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1979-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji fakültəsində ali təhsil alıb. Təhsile, elmə böyük maraq göstərən, eyni zamanda fəal ictimaiyyətçi olan A.İmanov 1984-1986-ci illərdə pedaqoji fakültənin komso-mol komitəsinin katibi, 1986-1991-ci illərdə institut komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib.